

**Ticarət statistikasına dair 1-istehsal (ticarət və texniki xidmət) №-li
rəsmi statistika hesabatı üzrə statistika prosesləri
("Statistik Biznes - Prosesin Ümumi Modeli" əsasında)**

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1	Tələbatların müəyyənləşdirilməsi	Daxili ticarət statistikasını üzrə ümumi tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar	Avrostat, BMT AİK, MDB DSK, DSK və İSN	Rəsmi statistika hesabatının təkmilləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi	Daxili ticarət statistikasını üzrə informasiyaya olan tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar	Avrostat, BMT AİK, MDB DSK, DSK	Məlumat istifadəçilərinin tələbatının öyrənilməsi
1.1.1	Ölkə siyasətinin həyata keçirilməsi üçün verilən qərarlara (sərəncam, qərar və s.) baxış	Daxili ticarətlə əlaqəli ölkə rəhbərliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Fərman, sərəncam, qərar, hesabatlar, təqdimatlar	İcra və nəzarət edici orqanlar (siyasi dairələr)	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.2	Komitənin əmr və qərarlarının tələbləri	Daxili ticarət statistikasını ilə əlaqəli Dövlətstatkomun əmr, sərəncam və qərarlarına baxış	Qərarlar, sərəncamlar, hesabatlar, təqdimatlar	DSK	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.3	Sorğuların, beynəlxalq təcrübənin və digər ölkələrin təcrübəsinin araşdırılması və təhlili	Daxili ticarət statistikasını üzrə Avrostat, BMT AİK, MDB DSK-dən daxil olmuş materiallara baxış	Daxili ticarət üzrə Avrostat, BMT AİK və MDB DSK -nin sənədləri	Avrostat, BMT AİK, MDB DSK üzrə məlumat mənbələri və nəşrlər	Daxili ticarət statistikasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin layihəsi
1.1.4	İstifadəçilərlə görüşlərin təşkili və təhlili	Daxili ticarət statistikasını üzrə istifadəçilərlə görüşlərin təşkili və təhlili	Mühazirə materialları, görüşlərin, iclasların protokolları	DSK	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.2	Tələbatların müzakirəsi və təsdiqi	Pərakəndə və topdansa ticarət üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar İSN- ilə müzakirələrin aparılması, razılaşdırılması və təsdiqi	İSN -dən daxil olmuş təkliflər, görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	İSN və DSK	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənləşdirilməsi
1.2.1	Maraqlı tərəflərlə məsləhətləşmə	Hesabat təqdim edən tərəflərlə yazılı və şifahi müzakirələrin təşkili	Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	DSK	Təkliflərin müzakirəsi və təhlili

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.2.2	Məlumatların mövcudluğunun araşdırılması	Tələbatın ödənilə bilmək dərəcəsinin müəyyən edilməsi	Ticarət statistikasının şöbəsinin iş bölgüsü	DSK	Tələbatın ödənilə bilmək dərəcəsinin müəyyənləşdirilməsi
1.2.3	Məsələnin Elmi-metodoloji şuraya təqdim olunması	Hesabat formasının/metodoloji materialların layihəsinin Elmi-metodoloji şuranın müzakirəsinə təqdim olunması	Daxili ticarət statistikasının sektorunun hesabat formaları/metodoloji materiallar üzrə layihəsi	DSK	Elmi-metodoloji şuranın protokolu və ya qərarı
1.2.4	Rəsmi razılığın əldə edilməsi	Hesabat formasının/metodoloji materialların Elmi-metodoloji şurada bəyənilmiş versiyalarının İSN- ilə razılaşdırılması	Hesabat formasının/metodoloji materialların Elmi-metodoloji şurada bəyənilmiş layihəsi	DSK	İSN-dən daxil olmuş razılıq məktubları
1.2.5	Tələbatın təsdiq olunması	Hesabat formasının/metodoloji materialların təsdiq üçün təqdim olunması	İSN-dən daxil olmuş razılıq məktubları və Elmi-metodoloji şuranın protokolu və ya qərarı	İSN və DSK	Dövlətstatkomun sərəncam və qərarları
1.3	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	Çıxış statistik məhsulun keyfiyyətinin qiymətləndirilməsi	Dövlətstatkomun sərəncam və qərarları	DSK	Dəyişən konseptual anlayışlar, çıxış cədvəlləri
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların təkmilləşdirilməsi	Qanunvericiliyə, standartlara dair sənədlər	ƏN, İSN, və DSK	Təkmilləşdirilmiş texniki anlayışlar
1.4.1	Tələb olunan göstəricinin ölkə qanunvericiliyi ilə uyğunluğu	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	DSK, Ədliyyə Nazirliyi	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.2	Göstəricinin digər sahələrlə uyğunluğu	Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları	İSN və DSK	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.3	Göstəricinin beynəlxalq müqayisəliyinin təmin olunması	Göstəricinin beynəlxalq müqayisəliyinin təmin olunması	Beynəlxalq metodologiya və standartlar	Avrostat, BMT AİK, MDB DSK, DSK	Təkmilləşdirilmiş konsepsiyalar və göstəricilər sistemi
1.5	Məlumatların və metaməlumatların mövcudluğunun yoxlanılması	Tələb olunan məlumatların və metaməlumatların mövcudluğunun araşdırılması	Dövlətstatkomun sərəncam və qərarları, Ticarət statistikasına dair mövcud göstəricilər sistemi	DSK	Daxili və xarici məlumat mənbələrinin dəqiqləşdirilməsi
1.5.1	Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Statistik vahidlərin dəqiqləşdirilməsi	Reyestr məlumatları, qərarlar	DSK	Statistik vahidlərin müəyyənləşdirilməsi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.5.2	İnzibati məlumat mənbələrinin öyrənilməsi	Məlumatların mövcud inzibati mənbələrdən əldə olunma mümkünlüyünün araşdırılması	İnzibati mənbə məlumatları, təhlillər, qərarlar	DSK, VN	İnzibati mənbələrdən toplanacaq məlumatların müəyyənləşdirilməsi
1.5.3	İnzibati mənbələrin metodologiyasının təhlili	İnzibati mənbələrin metodologiyasının araşdırılması	Metodologiya, təhlillər, qərarlar	DSK, VN	İnzibati mənbələrdən istifadəyə dair metodologiya
1.5.4	Metaməlumatların mövcudluğunun yoxlanılması	Metaməlumatların mövcudluğunun yoxlanılması	Təhlillər	DSK	Buraxılmış metaməlumatların strategiyası
1.5.5	Hüquqi çərçivələrin müəyyənləşdirilməsi	Məlumatların toplanması və istifadəsinin hüquqi çərçivələrinin qiymətləndirilməsi	Təhlillər, hüquqi şəhrlər, qiymətləndirmələr	DSK	Hüquqi çərçivələrinin təkmilləşdirilməsi
1.5.6	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Qanunvericiliklə bağlı məhdudiyələrin araşdırılması	Ölkə qanunvericiliyi, təhlillər	DSK	Qanunvericiliklə bağlı təkliflər
1.5.7	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı əskikliyin təsbit edilməsi	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı əskikliyin təsbit edilməsinin təmin edilməsi	Təhlillər, təkliflər	DSK	Mövcud məlumat arasındakı əskikliyin müəyyənləşməsi
1.5.8	Çatışmayan məlumatları toplamaq üçün strategiyanın hazırlanması	Çatışmayan məlumatları toplamaq üçün strategiyanın hazırlanmasının təmin edilməsi	İnzibati mənbə məlumatları, təhlillər, təkliflər,	DSK	Strategiyanın hazırlanması
1.6	İqtisadi əsaslandırmanın hazırlanması	İş planının layihəsinin hazırlanması, büdcənin müəyyənləşdirilməsi	Layihələr, qiymətləndirmələr	DSK	İş planı, büdcə
1.6.1	Risqlərin təhlili	Risqlərin və faydaların qiymətləndirilməsi	Təhlillər	DSK	Risqlərin və faydaların parametrləri
1.6.2	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənləşdirilməsi	Təhlil, maliyyə sənədləri və sərəncamlar	DSK	Xərclərə dair sənədlər
1.6.3	Smetanın təsdiqi	Büdcənin təsdiqi	Xərc maddələri, maliyyə sənədlərinin layihəsi	DSK	Təsdiqlənmiş büdcə
1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi					
2	Layihələndirmə	1-istehsal(ticarət və texniki xidmət) №-li hesabatın göstəricilərinin işlənməsi üçün proqram təminatlarının məsələ qoyuluşunun hazırlanması	Çıxış cədvəllərinin hazırlanmış layihələri	DSK	Çıxış məhsullarının maketi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.1	Çıxış məhsulun layihəsi	Çıxış cədvəllərinin layihəsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış maketlərinin və fərdi çıxış cədvəllərinin hazırlanması və razılaşdırılması	Məhsulların keyfiyyəti üçün məqsədlərin müəyyənəndirilməsi	Hesabat, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.2	Çıxış statistik məhsulların işlənilib hazırlanması	Çıxış statistik məhsulların işlənilib hazırlanmasının təşkil edilməsi	Hesabat, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK (BHM)	Çıxış cədvəllərinin maketi
2.1.3	İnformasiya massivlərinin təyin olunması	İnformasiya massivlərinin müəyyən edilməsi	Hesabat, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Məsələ qoyuluşunun layihəsi
2.1.4	Metaməlumatların hazırlanması	Hesabata və göstəricilərə dair metaməlumatların doldurulmasına dair təlimatların təkmilləşdirilməsi	Metaməlumatlar	DSK	Təkmilləşdirilmiş metaməlumatlar
2.2	Göstəricilərin izahlarının layihəsi	Göstəricilərin izahlarının layihəsi, müayinələr, registr məlumatları	Razılaşmalar, qərarlar, göstəricilərin siyahısı	DSK	Təkmilləşdirilmiş izahlar
2.2.1	İzahların hazırlanması və razılaşdırılması	İzahların hazırlanması və razılaşdırılması	Razılaşma məktubları	DSK	İzahların uyğunluğu
2.2.2	İzahların təsdiqi	Reyestrin aktuallaşdırılması	Qərarlar	DSK	Aktuallaşdırılmış izahlar
2.2.3	İzahların inteqrasiyası	Reyestrin aktuallaşdırılması	Göstəricilər sistemi	DSK	Dəqiqləşdirilmiş izahlar
2.3	Məlumatların toplanması metodologiyasının layihəsi	Hesabatın əhatə dairəsinin müəyyənəndirilməsi	Metaməlumatlar	DSK	Metaməlumatların layihəsi
2.3.1	Məlumatların toplanması metodunun müəyyənəndirilməsi və təkmilləşdirilməsi	Məlumatların toplanması metodunun müəyyənəndirilməsi və təkmilləşdirilməsinin təmin edilməsi	Məsələ qoyuluşu	DSK	Məlumatların toplanması metodunun müəyyənəndirilməsi
2.3.2	Məlumatların toplanması alətlərinin araşdırılması	Məlumatların toplanması alətlərinin araşdırılmasının təmin edilməsi	Razılaşma məktubları	DSK	Məlumatların toplanması metodunun müəyyənəndirilməsi
2.3.3	Metodologiyanın hazırlanması və razılaşdırılması	1-istehsal (ticarət və texniki xidmət) №-li rəsmi statistika hesabatı üçün metodologiyanın İSN- ilə razılaşdırılması üçün yazılı müraciətin olunması	Metaməlumatların layihəsi	DSK	İSN- ilə yazılı razılaşma (məktub)

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.3.4	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	1-istehsal (ticarət və texniki xidmət) №-li rəsmi statistika hesabatına dair metodologiyanın layihəsinin Elmi-metodoloji şuraya təqdim edilməsi	İSN -dən daxil olan razılaşma məktubları	İSN və DSK	Elmi-metodoloji şuranın protokolu və ya qərarı
2.3.5	Məlumatların toplanması metodologiyasının təsdiqi	1-istehsal (ticarət və texniki xidmət) №-li rəsmi statistika hesabatına dair metodologiyanın təsdiqi	Elmi-metodoloji şuranın protokolu və ya qərarı, İSN- dən daxil olan razılaşma məktubları	İSN və DSK	Metodologiyanın təkmilləşdirilməsi barədə qərar
2.3.6	Məlumatların toplanması metodologiyasının icraya qəbulu	Metodologiyanın icrası	Məktublar, göndərilən sənədlərin qeydiyyatı jurnalı	DSK	Metodologiya
2.4	Məcmu hüdudlarının və seçmənin (müşahidənin) metodologiyasının layihəsi	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmə planı	DSK	Aktuallaşmış registr
2.4.1	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmənin əhatə dairəsinin müəyyənləşdirilməsi	Seçmə planı	DSK	Statistik vahidlərin siyahısı
2.4.2	Seçmə planının tərtibi	Seçmə planının tərtib edilməsi	Seçmə planı	DSK	Seçmənin (müşahidənin) planı
2.5	Statistik əməliyyatların metodologiyasının layihəsi	Statistik əməliyyatların metodologiyasının layihəsi	Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı	DSK	Statistik məlumatların işlənməsi metodologiyası
2.5.1	Metodologiyanın hazırlanması və razılaşdırılması	Metodologiyanın hazırlanması və razılaşdırılması	Hesabat	DSK	Metodologiya
2.5.2	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Razılaşma məktubları	DSK	Metodologiya
2.5.3	Metodologiyanın təsdiqi	Metodologiyanın təsdiqi	Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı	DSK	Təsdiq edilmiş metodologiya
2.5.4	Metodologiyanın icraya qəbulu	Metodologiyanın icraya qəbulu	Qərar	DSK	Metodologiya

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.6	İstehsal sisteminin və texnoloji prosesin layihəsi	Daxili ticarət statistikasına dair məlumatları özündə əks etdirən hesabat formalarının "Statistik işlər proqramı"na daxil edilməsi	Ticarət statistikasının iş planı, "Statistik işlər proqramı"	DSK	İş planının hazırlanması
2.6.1	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	Planın layihəsi	DSK	İş planının layihəsi
2.6.2	Layihələrin baxılması	İş planının, cədvəllərin baxılması	Planın layihəsi	DSK	Hazırlanmış iş planı
2.6.3	İş planlarının təsdiqi	Ticarət statistikasının iş planının, Statistik işlər proqramının təsdiqi	Statistik iş planı	DSK	Təsdiq edilmiş iş planı
2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi					
3	İstehsal sisteminin yaradılması	Prosesin komponentlərini yaratmaq	Alətlər	DSK	İstehsal sistemi
3.1	Məlumatların toplanması vasitələrinin yaradılması	Sistemin yaradılması	Məsələlər, alətlər	DSK (BHM)	İstehsal sistemi
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Proses komponentlərinin yaradılması	Alətlər	DSK	Yaradılma komponentləri
3.2.1	Texniki dəstək imkanlarının yaradılması	Texniki yardım məsələləri	Texniki məsələlər	DSK	Texniki yardım
3.2.2	Proqram təminatının hazırlanması	Hesabatın onlayn qaydada toplanması üçün proqram təminatının hazırlanması	Texniki məsələlər	DSK	Proqram təminatı
3.3	Texnoloji prosesin formalaşdırılması	Hesabatın hazırlanması	Məsələ qoyuluşu	DSK (BHM)	Hesabat
3.4	İstehsal sisteminin sınaqdan keçirilməsi	İstehsal sisteminin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.5	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.6	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Kadrlar, istehsal sistemi	DSK	Səriştəlilik, istehsal sistemi
3.6.1	İstehsal sisteminin tətbiqinin kadrlara öyrədilməsi, texniki dərslərin keçirilməsi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun müvafiq əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
3.6.2	İstehsal sisteminin tətbiqi	İstehsal sisteminin tətbiq edilməsi	Prosesin sənədləşdirilməsi	DSK	İstehsal sisteminin tətbiqi
3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı					
4	Məlumatların toplanması	Zəruri məlumatların toplanması	Statistik məlumatlar	DSK	Məlumatlar
4.1	Seçmənin aparılması	Pərakəndə və topdansa satış ticarətlə məşğul olan təsərrüfat subyektlərinin hesabat registrinə daxil edilməsi	Seçmənin müəyyənəşdirilməsi	DSK	1-istehsal(ticarət və texniki xidmət) №-li rəsmi statistika hesabatını təqdim edən statistik vahidlərin siyahısı
4.2	Məlumatların toplanmasına hazırlıq	Məlumatların toplanmasına hazırlığın təmin edilməsi	Hesabat məlumatları	DSK	Statistik məlumatlar
4.2.1	Kadrların seçilməsi və təlimi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun müvafiq əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
4.2.2	Sorgu vərəqələrinin (hesabat formasının) və digər materialların nəşri və paylanması, elektron versiyalara girişin təmini	Dövlətstatkomun veb sahifəsində pərakəndə və topdansa satış ticarətlə məşğul olan statistik vahidlər üçün hesabat girişin təmin olunması	1-istehsal(ticarət və texniki xidmət) №-li hesabat üçün nəzərdə tutulmuş statistik vahidlərin registri	DSK	Məlumatlar
4.2.3	Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi	1-istehsal(ticarət və texniki xidmət) №-li hesabatın onlayn rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK	Proqram təminatı
4.3	Məlumatların toplanmasının həyata keçirilməsi	Hesabatın onlayn rejimdə toplanması	Məsələ qoyuluşu	DSK (BHM, YSO)	Məlumatlar
4.3.1	YSO və BHM üçün iş planlarının tərtibi	YSO və BHM üçün iş planlarının tərtib edilməsi	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Cədvəl
4.3.2	YSO və BHM-dən aralıq hesabatların alınması	Pərakəndə və topdansa satış ticarət dövriyyəsinə dair hesabatın onlayn rejimdə toplanması	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Məlumatlar
4.4	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK	Məlumatlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır					
5	Məlumatların işlənməsi	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə, impyutasiya, çəkilərin hesablanması	Məlumatlar	DSK	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Məlumat mənbələrinin əlaqələndirilməsi və statistik registr	Məlumatlar və registrlər	DSK (BHM)	Məlumatların birləşdirilməsi
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Ölçü vahidləri, təsnifatlar	DSK (BHM)	Məlumatlar
5.3	Baxış, düzgünlüyün yoxlanılması və redaktə	Baxış, düzgünlüyün yoxlanılması və redaktə (giriş məlumatlarının yoxlanılması)	Məlumatlar	DSK	Məlumatların yoxlanılması
5.3.1	Məlumatların ilkin yoxlanılması	Hesabatın yoxlanılması	Məlumatlar	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.3.2	Keyfiyyətə nəzarət cədvəllərinin təhlil olunması və xətalərin aşkar olunması	1-istehsal(ticarət və texniki xidmət) №-li hesabatın məlumatlarının düzgünlüyünün yoxlanılması	Uyğunsuzluqların qeydiyyatı jurnalı	DSK	Məlumatların keyfiyyəti
5.3.3	Keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi	1-istehsal(ticarət və texniki xidmət) №-li hesabat üzrə keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi	keyfiyyətə nəzarət cədvəlləri	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.4	Məlumatların impyutasiyası	Potensial səhvlərin və buraxılmış məlumatların müəyyənəndirilməsi	Məlumatlar	DSK	Hesablanmış məlumat
5.4.1	İmpyutasiya elementlərinin təyin olunması	İmpyutasiya elementlərinin təyin olunması	Məsələ qoyuluşu	DSK	Məlumatlar
5.4.2	İmpyutasiyanın aparılması	İmpyutasiyanın aparılması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar
5.4.3	İmpyutasiya üzrə qeydlərin aparılması	İmpyutasiya üzrə qeydlərin aparılması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar
5.5	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Monitorinqin nəticələri	DSK	Dəyişənlər
5.6	Çəkilərin hesablanması	Çəkilərin hesablanması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK (BHM)	Məlumatlar
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK (BHM)	Məlumatlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.8	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumatlar	DSK (BHM)	Mikro-məlumatların saxlanması
5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır					
6	Təhlil	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması	Məlumatlar	DSK	Hazır məlumatlar
6.1	İlk nəticələrin hazırlanması	I-istehsal(ticarət və texniki xidmət) №-li hesabatın hazırlanması	İlkin nəticələr	DSK	Çıxış cədvəlləri
6.1.1	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələrin əldə edilməsi	Məlumatlar	DSK	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.2	Mövsümi düzəlişlərin aparılması	Mövsümi düzəlişlərin aparılması	Məlumatlar	DSK	Aidiyyəti üzrə məlumatlar
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	İlkin nəticələr	DSK	Əldə edilmiş nəticələr
6.2.1	Hesabat intizamının yoxlanılması	Hesabat intizamının yoxlanılması	Statistik işlər proqramı	DSK (BHM)	Hesabatı vaxtında təqdim etməyən statistik vahidlərin siyahısı
6.2.2	Uyğunsuzluq və xətalərin aşkara çıxarılması	İlkin məlumatlarda səhvlərin və uyğunsuzluqların aşkara çıxarılması	Nəticələr	DSK	Hesabatı vaxtında və vaxtında təqdim etməyən statistik vahidlərin siyahısını aşkar edilməsi
6.2.3	Nəticələrin redaktə edilməsi	Nəticələrin redaktə edilməsi	Aşkar edilmiş uyğunsuzluqlar	DSK, BHM	Hazır məlumatlar
6.3	Nəticələrin izahı	Çıxış məlumatlarının əsasında izahların hazırlanması	Hesabatların yekunları	DSK	Məlumatlar
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanması	Hesabatların yekunları	DSK (BHM)	İlkin məlumatların məxfiliyinə nəzarət
6.5	Nəticələrin yekun formalaşdırılması	Yekun nəticənin hazırlanması	Hesabatların yekunları	DSK	İstifadəçilər üçün yekun nəticələr
6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır					
7	Yayıma	Daxili ticarət statistikasına dair göstəricilərin yayılması	Təhlil və məlumatlar	DSK	Təhlil və məlumatlar
7.1	Çıxış məlumatlar sisteminin yeniləşdirilməsi	Daxili ticarət statistikasına dair göstəricilərin aktuallaşdırılması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2	Yayılan məhsulların istehsalı	Daxili ticarət statistikasına dair göstəricilərin istehsalı	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
7.2.1	Məhsul komponentlərinin hazırlanması	Məhsul komponentlərinin hazırlanması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.2	Məcmuə və digər nəşrlərin istehsalı	“Azərbaycanda ticarət” məcmuəsinin istehsalı	DSK	DSK	“Azərbaycanda ticarət” adlı illik statistik məcmuə
7.2.3	Məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi	Daxili ticarət statistikasının göstəriciləri haqqında illik məlumatların veb bazada yerləşdirilməsi	1-istehsal(ticarət və texniki xidmət) №-li hesabatın yekun məlumatları	DSK	Daxili ticarət statistikasına üzrə yekun məlumatların veb bazada yerləşdirilməsi
7.2.4	Ekspress-məlumatların və təhlili məruzələrin hazırlanması	Daxili ticarət statistikasına dair göstəriciləri xarakterizə edən ekspress-məlumatların və təhlili məruzənin hazırlanması	1-istehsal(ticarət və texniki xidmət) №-li hesabatın yekun məlumatları	DSK	Ekspress-məlumatlar, təhlili məruzələr
7.3	Yayılan məhsulların buraxılışının idarə edilməsi	Daxili ticarət statistikasına dair göstəricilərin buraxılışının idarə edilməsi	Statistik (İqtisadi) təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçilərin xəbərdar edilməsi
7.3.1	Təhlil üzrə iş planlarının hazırlanması	Təhlil üzrə iş planlarının hazırlanması	Statistik təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçilərin xəbərdar edilməsi
7.3.2	Buraxılış təqviminin hazırlanması	Buraxılış təqviminin hazırlanması	Təqvim	DSK	Statistik məcmuənin buraxılışı
7.3.3	Buraxılışın idarə edilməsi	Buraxılışın idarə edilməsi	Məhsullar	DSK	İstifadəçi məmnunluğu
7.4	Yayılan məhsulların təşviqi	Yayılan məhsulların təşviqi	Məhsulların yayılması	DSK	Məhsulların idarə edilməsi
7.5	İstifadəçilərin sorğularının idarə edilməsi	Pərakəndə ticarət statistikasına üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı	DSK	İstifadəçilərin tələblərinə cavab
7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı					
8	Arxivləşdirmə	Arxivləşdirmə	İşlərin nomenklaturası, məlumatlar və metaməlumatlar	DSK	Arxivləşdirmə
8.1	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.2	Arxivin idarə edilməsi	Arxivin idarə edilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
8.3	Məlumatların və metaməlumatların saxlanması	Məlumatların və metaməlumatların saxlanılmasının təmin edilməsi	Məlumatlar və metaməlumatlar	DSK (BHM)	Arxivləşdirmə
8.4	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatların və metaməlumatların məhv edilməsinin təşkil edilməsi	Məlumatlar və metaməlumatlar	DSK	Məhv edilmə
8-ci mərhələnin yekunu. Statistik məlumatlar arxivləşdirildi					
9	Qiymətləndirmə	Proseslərin qiymətləndirilməsi	Materialların qiymətləndirilməsi	DSK	Qiymətləndirmə
9.1	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	DSK	Qiymətləndirmə
9.2	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	DSK	Qiymətləndirmə
9.3	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	DSK	Qiymətləndirmə
9-cu mərhələnin yekunu. Qiymətləndirmə					

BMT AİK- Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası;

MDB DSK- Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsi;

İSN- İqtisadiyyat və Sənaye Nazirliyi;

VN- Vergilər Nazirliyi;

ƏN- Ədliyyə Nazirliyi;

DSK - Dövlət Statistika Komitəsi;

BHM- Baş Hesablama Mərkəzi;

YSO- Yerli statistika orqanları;